


15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN



№ 126 (9293) 15 İYUN 2023-cü il CÜMƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

MÖHTƏŞƏM XİLASKARLIQ MISSİYASI

HEYDƏR ƏLİYEV Azərbaycanı
məhv olmaqdan,
İLHAM ƏLİYEV isə
torpaqları işğaldan xilas etdi



Azərbaycan bir dövlət kimi möhvoluna həddindən çatdırıldıram
hami üzünü Naxçıvanda sade həyatı tərzi sürən Ulu Öndərə doğr
ru tutdu, ondan kömək gözlədi.

Heydər Əliyev xalqının çağırışına biganə qalmadı, xilas
karlı missiyasını yerinə yetirən geriyyə döndü!

Lakin özü ilə no qoşun getirdi, no cəbbəxana, nə do hor han
sın bir silahlı dəstə!

Nüfuzu, zəkası, xalqa olan sonsuz sevgisi ilə özünü tohlükə
lərə atdı.



Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında
xidmətləri sayız-səhsizdir!

Onlardan yalnız ikisini xüsusi qeyd etmək istərdik:

■ Heydər Əliyev siyasi kursunu yaratması;

■ Özünün on layiqli siyasi varisini hazırlayaraq Azərbayca
nın goləcəyini etibarlı əllərə təpsirəməsi!

Bu gün müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə inamla
irəliləyir:

■ Müstəqil və milli maraqlara xidmət edən daxili və xarici
siyasi yürüdür;

■ Sürətli və davamlı inkişafı sayosunda iləbilə iqtisadi qüd
rotini artırır, siyasi nüfuzunu yüksəldir;

Dünya dövlətləri ilə qarşılıqlı maraqlara, bir-birinə hörmət
əsaslanan münasibətlər qurur;

■ İşirəkçilərin hər birinə fayda götürən Orta Nəqliyyat
döhləzinin işə salınmasına hazırlaşır;

■ Avropanın mavi qaz və "yaşıl enerji" ilə tominatında etibarlı
tərəfdəş olduğunu sübuta yetirir;

■ Xalqın sosial rifahını və həyat seviyyəsini davamlı
şəkildə artırır və s.



Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini sədəqətlə
hayata keçirən Prezident İlham Əliyev onun yarımqi qoy
duğu bütün işləri uğurla başa çatdırılmışdır!

44 günlük Voten mührəbində otuzulluk işğala qəhrəman
lıqla son qoymuş, ölkənin orası bütövlüyüni bərpa etmişdir.

İndi isə Qarabağın və Şərqi Zongozurun bərpası və dirçə
dilmesi prosesi sürətli və uğurla davam etdirilir.

Möhtəşəm xilaskarlıq missiyası bu gün do Azərbaycan
xalqının ən ülvi arzularının gerçəkləşməsinə xidmət edir!

Qarabağ Azərbaycandır!

Azərbaycanın isə müstəqilliyi əbədi və dönməzdır!



Prezident İlham Əliyev
15 İyun - Milli Qurtuluş Günü
münasibətilə paylaşım edib

İlham Əliyev
@azpresident · Follow



Read 15 replies

Parlement Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş xatırə iclası keçirdi

Heydər Əliyevin 1993-cü ilde xalqın təkidili
tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışını
həmin dövrün tarixi, siyasi hadisələri fonunda
qiymətləndirən deputatlar bildiriblər ki, 30 il əvvəl
legitim hakimiyətin yeganə monbayı olan
xalq yenidən Heydər Əliyevə etibar etdi və ta
leyin ümidiňə buraxılmış xalqa məhz Ulu Öndər
səhih çıxdı.

Ulu Öndərin müstəqilliyimizə qəsd edən
xain qüvvələrlə, daxili və xarici düşmənlərlə
apardığı gərgin mübarizəsindən dənizlən deputatlar
vurğuları, məhz Ulu Öndər Heydər Əliyevin
siyasi dəhəsi xarici və daxili düşmənlərin
müdaxiləsindən sonra qoysaq tarixi hadisələrin
gedişəti öz töbii axarına qaytarıldı və Azə
rbaycanda Heydər Əliyevin rəhbərliyi ilə döv
lətçiliyinin möhkəmləndirilməsi, ölkənin iqtisadi
və hərbi qüdrətinin gücləndirilməsi, bütün sa
hələrin inkişaf etdirilməsi kursuna start verildi.
Ulu Öndərin başlığı mütqəddəs yol onun siyasi
varisi Prezident İlham Əliyev tərəfindən uğurla



Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar

Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbay
can dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan ol
masının 100 iliyi bu il dövlət seviyyəsində tədbirlərlə qeyd edil
dir. Büyök siyasi və dövlət xadiminin vətən və millət qarşısında
milsiz xidmətləri dorin minnətdəlrə duyuguları ilə xatırlanır.

Bütün həyatın Azərbaycanın inkişafına, qorunmasına və is
tiqləlinə həsr edən, onu zamanın burulğanlarından xətorsuz çı
xarmağa nail olan Heydər Əliyev qədim tariximizin ən böyük
şəxsiyyətlərinin ən cərgəsində dayanmaq haqqı qazanmışdır.
Xalqımızın yaradıcılıq enerjisini, zəkasını, əzməni və iradəsinə
öz fealiyyətindən təcəssüm etdirən Ulu Öndər təkcə dövləti idar
ə etməyin deyil, həm də vətəni necə sevmək lazımdır
parlaq nümunələrini göstərməsidir.

Ötən osrin 60-ci illerindən sonlarında və 90-ci illerindən əvvəl
lərində Heydər Əliyevin hakimiyətə hər iki golüş ölkəməndən
xalqımızın həyatında çox ağır sinqlar dövrünə tosadı etmişdir.
Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidi dərulgardıraq
hoqiqi milli lider olduğunu səbət yətirmədir.

1969-cu ilde Heydər Əliyev Azərbaycanın siyasi həyatına go
loçayı görmək və yaratmaq bacarığına malik qüdrətli rəhbər kimi
daxil oldu, cəmiyyət tərəfindən principial, qotiyətli, iradəli və
etibarlı bir insan kimi qəbul edildi. Onun respublikaya ilk dəfə
rəhbərlik etdiyi 13 il ərzində Azərbaycanda dövlət quruculuğunu
bütün tarixi ərzində oluda olunmayan sürətli inkişaf yolu keçidi,
sənaye və kənd tosərəfati nəhəng addımlarla iroliləməyə başladı.





Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissesinin 17-ci bondını rəhbər tutaraq **qərara alıb**:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1894, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 231, № 12 (kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364,

1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236, № 12, maddələr 1364, 1399; 2023, № 1, maddələr 17, 20, 32, 39, № 2, maddələr 149, 201, 204; Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri və "395.1-1" rəqəmlərindən sonra ", 395.1-2" rəqəmləri oləvə edilsin.

2. 394.0.7-ci maddədə "göro -" sözü nöqtəli vergil işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 394.0.8-ci maddə oləvə edilsin:

"394.0.8. əzəri planlaşdırılmış sənədlərin tolobloxlarını ornel olunması ilə bağlı müvafiq iera hakimiyəti orqanının müyyən etdiyi orqan (qurum) tərfindən verilmiş yazılı göstərişin icra edilməməsi nə görə -".

3. 395-ci maddə üzrə: 3.1. 395.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər səkkiz yüz manatdan min manatadək möbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək möbləğdə, hüquqi şəxslər iynemi min manatdan iyirmi beş min manatadək möbləğdə coriye edilir.". 3.2. aşağıdakı məzmunda 395.1-2-ci maddə oləvə edilsin:

"395.1-2. Barəsində məlumatlandırma icraatı töbük edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şöhrəsələr və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nozorda tutulmuş əsas olma- tıktinti obyektlərinin tikintisindən görə - fiziki şəxslər xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək möbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək möbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək möbləğdə coriye edilir.". 3.3. "Qeyd" hissəsinin motni 1-ci böndə hesab edilsin və aşağıdakı məzmunda 2-ci böndə oləvə edilsin:

"2. Bu Məcəllənin 395.1-2-ci maddəsində nozorda tutulmuş inzibati xətaya görə inzibati məsuliyət bu maddə qüvvəyə inzibati məsuliyət bu maddə qüvvəyə minmosi ilə başlanışın təkintisindən sonra tikintisindən təkinti obyektlərinə müsbətədən yaranır.". 3.4. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri və "395.1-1" rəqəmlərindən sonra ", 395.1-2" rəqəmləri oləvə edilsin:

3.5. "Qeyd" hissəsinin motni 1-ci böndə hesab edilsin və aşağıdakı məzmunda 2-ci böndə oləvə edilsin:

"2. Bu Məcəllənin 395.1-2-ci maddəsində nozorda tutulmuş inzibati xətaya görə inzibati məsuliyət bu maddə qüvvəyə inzibati məsuliyət bu maddə qüvvəyə minmosi ilə başlanışın təkintisindən sonra tikintisindən təkinti obyektlərinə müsbətədən yaranır.". 3.6. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.7. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.8. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.9. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.10. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.11. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.12. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.13. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.14. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.15. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.16. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.17. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.18. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.19. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.20. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.21. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.22. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.23. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.24. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.25. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.26. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.27. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.28. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.29. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.30. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.31. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.32. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.33. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.34. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.35. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.36. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.37. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.38. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.39. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.40. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.41. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.42. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.43. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.44. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.45. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.46. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.47. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.48. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.49. 394.0.8-ci maddəyə "394-1" rəqəmlərindən evvel "394.0.8." rəqəmləri oləvə edilsin:

3.50. 394.0.8-ci maddəyə "394-1" rəq



"Daşınmaz əmlakin dövlət reyestri haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bondırı rohber tutaraq **qərara alır:**

"Daşınmaz əmlakin dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852;

2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), maddə 556, № 12, maddə 1315; 2022, № 5, maddə 431, № 11, maddə 1232, № 12, maddə 1379; 2023, № 1, maddələr 4, 8, № 2, maddə 161) aşağıdakılardan məzmunda 8.0.10-1-ci maddə oləvə edilsin:

"8.0.10-1. müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olşdırılmış hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icəzə vo torpaq sahəsi üzərində mülkiyyət vo ya icarə hüququnu təsdiq edən sənəd;".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2023-cü il

"Daşınmaz əmlakin dövlət reyestri haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 887-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqadər həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alırmış:**

1. Müəyyən edilsin ki:

1.1. "Daşınmaz əmlakin dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 8.0.10-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti höyeata keçirir;

1.2. həmin Qanunun 8.0.10-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Daşınmaz əmlakin dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 887-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Daşınmaz əmlakin dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci vo 13-cü bondırı rohber tutaraq **qərara alırmış:**

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520; 2004, № 5, maddə 314; 2005, № 2, maddə 62; 2006, № 6, maddə 486, № 8, maddə 657, № 11, maddə 923; 2007, № 11, maddə 1082; 2008, № 5, maddə 348, № 6, maddə 462, № 11, maddə 959, № 12, maddə 1048; 2011, № 12, maddə 1077; 2012, № 6, maddə 507; 2014, № 10, maddə 1170; 2015, № 2, maddə 85, № 10, maddə 1091; 2018, № 1, maddə 29; 2020, № 7, maddə 850, № 12 (I kitab),

maddə 1423; 2021, № 1, maddə 8) 9.1-ci maddəsinə "veriləmə" sözündən sonra", müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icəzə verilməsi üçün aparılmış müayinənin onclarına əsas istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektiñin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mükiyyətini satılmış vo ya icarəsinə verilməsi haları" sözleri oləvə edilsin:

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2023-cü il

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci vo 13-cü bondırı rohber tutaraq **qərara alırmış:**

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti höyeata keçirir;

1.2. həmin Qanunun 9.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 885-VIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqadər həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alırmış:**

1. Müəyyən edilsin ki:

1.1. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti höyeata keçirir;

1.2. həmin Qanunun 9.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 885-VIQD nömrəli Qanunun irəli gələn məsələləri həll etsin.

3. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548

3.1. ikinci - dördüncü abzaslar müvafiq olaraq 2.3 - 2.5-ci bondırə hesab olunsun və həmin hissəyə aşağıdakı məzmundan 2.1-ci vo 2.2-ci bondırə oləvə edilsin:

3.1. ikinci - dördüncü abzaslar müvafiq olaraq 2.3 - 2.5-ci bondırə hesab olunsun və həmin hissəyə aşağıdakı məzmundan 2.1-ci vo 2.2-ci bondırə oləvə edilsin:

3.2. 2.3-cü bondırə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti höyeata keçirir;

3.3. 2. homin Qanunun 9.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

3.4. 2.3-cü bondırə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun "sözləri" "həmin Qanunun" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2023-cü il

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci vo 13-cü bondırı rohber tutaraq **qərara alırmış:**

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti höyeata keçirir;

1.2. həmin Qanunun 9.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 885-VIQD nömrəli Qanunun irəli gələn məsələləri həll etsin.

3. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu vo 24-cü bondırı rohber tutaraq **qərara alırmış:**

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2016, № 2 (II kitab), maddə 215; 2017, № 2, maddə 154; 2018, № 2, maddə 164; 2019, № 1, maddə 39; 2020, № 4, maddə 39; 2021, № 1, maddə 112) aşağıdakılardan 10-1-ci maddəsindən 10-1-ci maddə oləvə edilsin:

"10-1. Müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icəzə vo torpaq sahəsi üzərində mülkiyyət vo ya icarə hüququnu təsdiq edən sənəd;".

"10-1. Müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2016, № 2 (II kitab), maddə 215; 2017, № 2, maddə 154; 2018, № 2, maddə 164; 2019, № 1, maddə 39; 2020, № 4, maddə 39; 2021, № 1, maddə 112) aşağıdakılardan 10-1-ci maddəsindən 10-1-ci maddə oləvə edilsin:

"10-1. Müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2016, № 2 (II kitab), maddə 215; 2017, № 2, maddə 154; 2018, № 2, maddə 164; 2019, № 1, maddə 39; 2020, № 4, maddə 39; 2021, № 1, maddə 112) aşağıdakılardan 10-1-ci maddəsindən 10-1-ci maddə oləvə edilsin:

"10-1. Müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə



Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddosinin I hissəsinin 10-cu, 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq **qərara alıb**:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericiliç Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddeler 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddeler 1019, 1043; 2018, № 3, maddə 373, № 5, maddeler 837, 850, № 12 (1 kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddeler 375, 391, № 6, maddə 987; 2020, № 5, maddə 522, № 7, maddeler 832, 843, № 11, maddə 1326; 2021, № 12, maddə 1315; 2022, № 3, maddə 194, № 7, maddeler 692, 696; 2023, № 2, maddə 184; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 47.4.3-cü maddəyə "sonədlərinin" sözündən sonra "elektron formada" sözleri oləvə edilsin;

1.2. 75-ci maddə üzrə:

1.2.1. 75.3.1-ci maddədə "sonədin surəti" sözleri "sonəd" sözü ilə oləvə edilsin;

1.2.2. 75.3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin tövələt reyestrindən çıxarı, fiziki şəxs olduqda şəxsiyyətinə təsdiq edən sonəd";

1.2.3. 75.4-cü maddənin birinci cümləsino "tikintiyə" sözündən sonra "icazəyə" sözü oləvə edilsin və həmin cümlədə "ərizənin" və tikinti layihəsinin "sözləri" "erizəyə" oləvə edilmiş sonədlərin" sözleri ilə oləvə edilsin;

1.2.4. 75.8-cü maddədə və 75.10-cu maddənin birinci cümləsində "verilməsi" sözü "verir" sözü ilə oləvə edilsin;

1.2.5. 75.11-ci maddənin birinci cümləsində "icazənin surəti" sözleri "icazə" sözü ilə və "layihənin bir nüsxəsi" sözleri "layihəsi" sözü ilə oləvə edilsin;

1.2.6. 75.13-cü maddənin birinci cümləsində "icazə barədə qərarın esli" sözleri "icazənin" sözü ilə, ikinci cümləsində "layihəsinə" sözü "layihənin memarlıq-planlaşdırma" və tikinti orazisinin baş planı bölmələrinə" sözleri ilə oləvə edilsin;

1.2.7. 75.14-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Tikintiyə icazo verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fealiyyətinin vahid informasiya tominatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə təqdim edilən surəti" sözü ilə oləvə edilsin;

1.2.8. aşağıdakı məzmunda 75.16-ci maddə oləvə edilsin:

"75.16. Tikintiyə icazo icraati üzrə bu Məcollənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müyyən edilən hərəkətlər şəhərsalma və tikinti fealiyyətinin vahid informasiya tominatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir";

1.3. 79.1.1-ci maddədən "yardımçı tikililərin," sözləri çıxarılışın;

1.4. 80-ci maddə üzrə:

1.4.1. 80.1-ci maddəyə "yaşış evlərinin" sözlərindən sonra "habelə bu Məcollənin 79.2-ci maddəsində nezərdə tutulan tikinti obyektlərinin" sözleri oləvə edilsin;

1.4.2. 80.4-cü maddənin birinci cümləsində "sənodin surətinə hominə orqanın tövəd" sözləri "sənod" məlumatla oləvə oləvə edilsin;

1.4.3. aşağıdakı məzmunda 80.4.1-ci və 80.7-ci maddələr oləvə edilsin:

"80.4.1. Bu Məcollənin 80.4-cü maddəsində nezərdə tutulmuş sonədlərin Elektron Hökumət İnfomasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) olədə edilmiş mömkin oluduga homin sonədləri sifarişçidən tövə edilmiş. Belə sonədlərin Elektron Hökumət İnfomasiya Sistemi vasitəsilə olədə edilmiş mömkin olmadığı hallarda onların tövəd edilmiş sifarişçinin razılığı ilə sorğu osasında müvafiq dövlət orqanından (qurumundan) tövə olunur və ya sifarişçi tövədən təmİN edir";

"80.7. Məlumatlandırma icraati üzrə bu Məcollənin 80.4-cü, 80.4.1-ci və 80.6-ci maddələri ilə müyyən edilən hərəkətlər şəhərsalma və tikinti fealiyyətinin vahid informasiya tominatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir";

1.4.4. 80.6-ci maddənin birinci cümləsindən sonra "təchizat müəssisələri tövədən" sözləri ilə oləvə edilsin və həmin maddənin ikinci cümləsi çıxarılışın;

1.4.5. 80.6-ci maddənin ikinci cümləsində "vəziyyət" sözü "baş" sözü ilə oləvə edilsin;

1.4.6. 80.6-ci maddənin ikinci cümləsindən sonra "məlumatlandırma icraati üzrə bu Məcollənin 84.1-84.3-cü maddələri ilə müyyən edilən hərəkətlər şəhərsalma və tikinti fealiyyətinin vahid informasiya tominatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir";

1.4.7. 81.1.1-ci maddəyə "çıxarışın surəti" sözləri "çıxarış" sözü ilə oləvə edilsin;

1.4.8. 81.1.2-ci maddəyə "vəsiqəsin surəti" sözləri "vəsiqə" sözü ilə oləvə edilsin;

1.4.9. 81.1.3-ci maddəyə "sonadın surəti" sözləri "sonəd" sözü ilə oləvə edilsin;

1.4.10. 81.4.2-ci maddəyə "icazə barədə qərarın esli" sözləri "icazənin" sözü ilə oləvə edilsin;

1.4.11. 81.5-ci maddədən 81.5-ci maddə oləvə edilsin:

"81.5. Reklam qurğularının tikintisine icazo icraati üzrə bu Məcollənin 81.1-ci və 81.2-ci maddələri ilə müyyən edilən hərəkətlər şəhərsalma və tikinti fealiyyətinin vahid informasiya tominatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir";

1.4.12. 82-ci maddə aşağıdakı redaksiyada verilsin:

"**Maddə 82. Tikinti işlərinin başlanması asaslar barədə məlumat verilməsi**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.13. 82.1-ci maddədən 82.1-ci maddə oləvə edilsin:

"**Maddə 82. Tikinti işlərinin başlanması asaslar barədə məlumat verilməsi**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.14. 82.2-ci maddədən 82.2-ci maddə oləvə edilsin:

"**Maddə 82.2. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.15. 82.3-ci maddədən 82.3-ci maddə oləvə edilsin:

"**Maddə 82.3. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.16. 82.4-ci maddədən 82.4-ci maddə oləvə edilsin:

"**Maddə 82.4. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.17. 82.5-ci maddədən 82.5-ci maddə oləvə edilsin:

"**Maddə 82.5. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.18. 82.6-ci maddədən 82.6-ci maddə oləvə edilsin:

"**Maddə 82.6. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.19. 82.7-ci maddədən 82.7-ci maddə oləvə edilsin:

"**Maddə 82.7. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.20. 82.8-ci maddədən 82.8-ci maddə oləvə edilsin:

"**Maddə 82.8. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.21. 82.9-ci maddədən 82.9-ci maddə oləvə edilsin:

"**Maddə 82.9. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.22. 82.10-ci maddədən 82.10-ci maddə oləvə edilsin:

"**Maddə 82.10. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.23. 82.11-ci maddədən 82.11-ci maddə oləvə edilsin:

"**Maddə 82.11. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.24. 82.12-ci maddədən 82.12-ci maddə oləvə edilsin:

"**Maddə 82.12. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.25. 82.13-ci maddədən 82.13-ci maddə oləvə edilsin:

"**Maddə 82.13. Ərazi planlaşdırılması sənədlərinin tövələblərinin təmİN edilməsi ilə bağlı yazıları göstərişlər**

Tikintiyə dövlət nəzarətinə həyata keçirilən məqsədlər üçün tikintiyə icazo, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraati

1.4.26. 82.14-ci maddədən 82.



Azərbaycanın QURTULUŞ salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə

30
Yıl

MÖHTƏŞƏM XİLASKARLIQ MİSSİYASI

HEYDƏR ƏLİYEV Azərbaycanı məhv olmaqdan, İLHAM ƏLİYEV isə torpaqları işgaldən xilas etdi

30 il əvvəl müstəqilliyyini yenice bəyan etmiş Azərbaycan on çotin, on ağır və fəciəvi günlərini yaşıyır.

Xalqla iqtidár arasındakı ziddiyətlər özünün on gərgin nöqtəsinə çatmış, silahlı müxalifətə iqtidár arasındakı horbi tövqüs-mada qardaş qanı axıdılmış, vətəndaş müharibəsi alovlanmış, ölkə ərazisinin böyük bir hissəsi işğala moruz qalmış, xalq ümidi-siz yaşayışa düşmüşdür.

Parlement çevrilişi yolu ilə hakimiyətə gələn AXC-Müsavat cütlüyü səriştəsizliyi və tacribəsizliyi, şəxsi maraqlarını milli mənafətdən üstün tutması, xalqın etimad kreditini qısa müddədə xarəməsi sobabindən siyasi iflası uğramış, ölkəni böhrana salmış, xalqın etibarı ilə borabər, başlarını da itirmişdilər.

Azərbaycanın təkər kövrək müstəqilliyi deyil, bir dövlət kimi mövcudluğunu da real təhlükə qarşısında idı.

Dövləti və xalqı bu vəziyyətdən yalnız Heydər Əliyev dəhəsi, Heydər Əliyev bacarığı və məharəti, Heydər Əliyev zəkası xilas edə bilirdi!

"Bəy"lər dəfələrlə ona minnətçi düşdü-lər, Naxçıvana təyyarə göndərdilər...

Amma Ulu Öndər xalqın çağırışına səs verdi, həyatından artıq sevdiyi Azərbaycanın fəlakət və faciələrinə biganə qalmadı!

Xilaskarlı missiyasını yerinə yetirmək üçün ölkə rəhbərliyinə qayıdı.

Həq kimi bacarmadığı, kimsənin edə bilməyəcəyi işləri görüb!

Bələliklə, müasir Azərbaycan dövlətinin memarına və qurucusuna qərildi!



Ulu Öndər Heydər Əliyev xarizmatik in-san, qeyri-adı xarakter sahibi idi.

O, həm də sultanın on səkkiz saatını işləməyi bacaran böyük zəhmətək sayılırdı.

Ulu Öndər hamı kimi id, həm də heç kəsənənəmərdi.

Bu fərqlilik ömrünün ilk çağlarından sona kimi özünü on müxtəlif şəkildə bürüze verdi.

Ulu Öndər Heydər Əliyev Naxçıvanda sadə, zəhmətsevər bir ailədə dünyaya gəlmüşdi.

Həm kimi o da orta məktəbə getmiş, ilk tehsilini bi xidiyada almışdır.

Amma sonralar hamidin fərqləndi...

Ulu Öndər Heydər Əliyev yaşıdığında xarızması vo zəhmətsevərliyi sa-yında vəzifə pillələr ilə sürətlə işlənilədi, başşaları üçün olçatmadan on böyük zirvələrə ucaldı:

SSRİ-nin rəhbərlərindən birinə cəvərildi - Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sadrının bürüncə rübüncəsi oldu!

Bu, türk oğlunun Kreml rəhbərlərin-dən biri olması demək idi!



SSRİ on beş müttəfiq respublikanın birleşməsindən yaranan superdövlət idi.

Əraziləsi böyük, əhalisi çox, iqtisadi və horbi güclü yüksək həddə çatmışdır.

Dünyadakı dövlətlərin çoxu onuna he-sablaşdırıldı!


Heydər Əliyev iyirmiyədək ittifaq nəzarəti və quruma rəhbərlik edirdi.

Əvvəlki iş tacribəsi ilə yanastı, qisa müddədə idarəsində olan bütün sahaların incəklərinə, xiisəsiyyət və problemlərinə bəslənmişdir.

Bu gün də Rusiya böyük fayda goti-rən, Sibirin sorvələrinin mönimənləşmə-nə şərait yaranan Baykal-Amur Magistralı mözh Ulu Öndər Heydər Əliyevin rəhbərliliyi və fədakarlığı sayəsində tikilərək istifadəye verildi.

Bunun rus ziyahları və elitəsi, rus xal-qı yaxşı bilir, Ulu Öndəri qodırıblınlıklar-xatırlayırlar.

Nəhəng dəmir yoluğun böyük stansiyalarından birinə Ulu Öndərin adı verilmişdir.



Sovet dövründə hamının çökəndiyi, eh-tiyat etdiyi vo qorxduğu bir qurum vardi:

Dövlət Təhlükəsizliyi Komitəsi.



Buna qədər də Qorbaçov Ulu Öndər Heydər Əliyevin qabiliyyət və nüfuzundan qorxaraq ona vəzifədən konarlaştırmışdı.

Heydər Əliyev Qorbaçovun xarici dövlətlərinə əsaslı oyuncaqə çevirilməsi-nə etiraz edərək özərizis ilə Sov. İKP səralarını tərk etdi!

Ulu Öndərin bu qətiyyəti addımı aydın səməda gimsək kimi çaxdı!



Ulu Öndər Heydər Əliyev ədalətli insan id, adamlara düzgün yol göstər-mayı, nöqsanları tənqid edib aradan qaldırmayı da, qüsursuz işləməyi da bacardı.

Heydər Əliyev dövləti, xalq üçün həmişə on yaxşı olunu etməyi sevirdi.

Bu, həm də onun böyük vətənpərvərliyindən irəli gəldi.

Ulu Öndər Heydər Əliyev Azərbaycana birincى dəfə rəhbər seçiləndə uzun müddət şəkillərinin qəzet və jurnallarda dərcinə icazə verdi.

Respublikanın paytaxtını özü gəzir, insanlara fordi ünsiyyət qurur, problemləri, nöqsanları öyrənir, arzu və təklifi vər.

Bunu gələcək uğurlu rəhbərliyi üçün vacib sayırdı.


Bakı sakinləri bu səyəq yeni təməstlərə yaxşı mommən idilər və məşhur filmdən iqtibas etdiyi "Mixaylo şəhərdədir!" - de-yimini də yaratmışdır.

Sov.İKP siyasi qurum olsa da, əslində, ölkənin bütün sahələrinə rəhbərliyi həyata keçirirdi.

Bu, təqiblərənən əsaslı xaricidir.

Heydər Əliyev canından artıq sevdidi Azərbaycanın inkişaf etdirdi, ucaldı, xalqın firavənlərini təmin etdi.

On nəhayət, Ulu Öndər vəzifəsinə ən yüksək pilləsindən istəfəyə gedən, sonra yenidən böyük siyaseti qayıtmağı bacaran dəhlilərdən idi!



Sov.İKP-nin çox maraqlı və cəlbədicili programı vardi.

İnsanlara azadlıq, demokratiya, xoşbəxt gələcək, "kommunist" adlı firavan comiy-yətde yaşayaraq ehtiyacını tam ödəyəcək həyat və əks-səda doğurdu.

O vaxta qədər rüşvət və korrupsiya katalizmiz olametləri sayılır, SSRİ məkənnəsi onun mövcud olmadığı söylənilirdi.

M.Qorbaçov kimi bir xəzinən və calladın partiya rəhbərliyinə gəlməsi, dövlətinə, xalqına və partiyasına satın çıxmazı bu utopiyanın sonunu yaxınlaşdırırdı.

Həm Sov.İKP-yə inanaraq arxasına gedirdi.

M.Qorbaçov kimi bir xəzinən və calladın partiya rəhbərliyinə gəlməsi, dövlətinə, xalqına və partiyasına satın çıxmazı bu utopiyanın sonunu yaxınlaşdırırdı.

Dövlət hesabına yeni yaşayış məntəqələri salındı, Azərbaycan kəndinin siması büsbüütən dəyişdi.

Ulu Öndərimiz rəhbərliyi dövründə daim belə qotı mövqədə oldu, neqativ hallarla heç zaman barışmadı!



Hər dövrün, hər iqtisadi-ictimai forma-siyasının öz prinsipləri və tələbləri olur.

Onları nəzərə almamaca mümkün deyil. Sosializm quruluşunun da özünəmoxsus qaydaları vardır.

İstehsal vasitələri üzərində iqtisadi mülk-iyyət həmkərliyi və təsdiq etdirilməsi tərəfindən qazandı.

Qurum imperiyada hər sey mərkəzə tabe etdirilmişdi və Moskvadan idarə olunurdu.

Başa sözə, on beş müttəfiq respublikanın qazandığı bir yər - ümumittiqaf bündəsinin yığırı və mərkəzin bölgüsü osasın da yerlərə göndərildi.

Her respublikaya isə ümumi fonda nəqəd verməli olduğu "plan" adı ilə müyə-yən edilərək tələb olunurdu.

Bu qaydalara əməl etmədən ölkəni nor-mal yaşıtmak mümkün deyildi!

Ulu Öndər Heydər Əliyev dövrün tə-ləblərini, onun icra qaydalarını da yaxşı bilirdi.

Hətta bu qayda və prinsiplərənən xalqın mənəfəyi namənə ustahla bəhərən-məyi da məhərət bacardı.

İttifaq büdcəsindən aldığı investisiyalar sayısında geridə qalmış neft sonayesini yedən dırçoldı.

Baku neftçiləri yüksək oməkhaqqı al-mağ'a, dövlət hesabına yeni mənzillərə təmən olunmaqla başladı.

Sənədən döyüşməyi sevirdi, məğlub ol-mağlığını belə təqdim etdi.

Azərbaycanda ilə məsələlərə qarşı qarşılaşdırıldı.

Şəhərənək döyüşməyi sevirdi, məsələlərə qarşı qarşılaşdırıldı.

Bu gün müstəqil Azərbaycan Heydər Əliyev adı isə qızıl horflərlə Azərbaycanın şərəf salna-masına əbədi həkk olundu!

Hətta O.Vəzirov və A.Müttəlibov Mos-kvaya siğimmişdilər.

Heydər Əliyev isə təyyarə ilə təhlü-kənin üzərinə golmışdı!

Heydər Əliyev yalnız ola Gonca-yə, üsyan etmiş hərbi hissəyə yollan-dı, vətəndən mühərbişənin alovlan-nı söndürdü!

Lakin təhlükə bununla sovşmadı.

İki dəfə - 1994-cü ilin 4 oktyabrda və 1995-ci ilin 13-18 martında Azərbaycanda dövlət qərviлиşinə cəhdələr oldu.

Ulu Öndər Heydər Əliyev bir adan-olsun postunu tərk etdi, heç bir hədədən, ultimatumlardan ehtiyat edərək çəkinmədi.

Üzünü sevdiyi və onu sevən xalqa tutdu!

Müstəqilli və müstəqil dövləti xain-əməllərden və silahlı quldurlardan qoruma-ğa göstərdi!

Xalq bir anda meydانlara aixaraq se-vimli rəhbəri ilə bir olduğunu eyni şəkil-də göstərdi!


Hər iki qərviлиş cəhdə iflasa uğradı!

"Xalq - Heydər, Heydər - Xalq" bir-liyi hayatı şəkildə təsdiqini tapdı!

Bundan sonra bir-birinin ardına döv-ləti yasatmaq və inkişaf etdirməkdən ötrü-zorlu addımlar atıldı:

- Mühərbi bölgəsində ateşkəs əldə edildi;
- Qanunsuz silahlı dəstələr tərk-silah olundu;
- Əhalidəki külli miqdarda silah-sur-sat yığıldı;
- Ölküdə möhkəm və dönəməz sabitlik yaradıldı;
- Azərbaycan iqtisadiyyatının lokomotivə "Əsrin müqaviləsi" imzalandı!

Ulu Öndər Heydər Əliyev adı isə qızıl horflərlə Azərbaycanın şərəf salna-masına əbədi həkk olundu!



Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri saysız-səhsabsızdır!

Onlardan yalnız ikisini xüsusi qeyd etmək istərdik:

- Heydər Əliyev siyasi kursunu yarat-masını;
- Özüñün on layiqli siyasi varisini ha-zırlayaraq Azərbaycanın geleceyini etibarlı olaraq təpşirməsim!

Bu gün müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə inamlı irəliləyir:



Azərbaycanın QURTULUŞ salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə

30

1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın töklidi tələbi ilə Bakıya, ikinci dəfə siyasi hakimiyətə qaytdı. Dünya Bankının hesabatlarına görə, o zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 85 faiçatımdı, ölkəmizi dəngütür, siyasi, iqtisadi, sosial, bir sözə, hərtərəflə böhran bütürdü, xaos və özbaşınlıq hökm sürdü. Heydər Əliyev hakimiyətə belə bir çatın vəziyyətdə qaytdı və ilk günlərdən hərtərəflə islahatların özünlünü qoydu.

Ümummilli Liderin insanların yaşaması hüququnun tomin edilmişsi yönündə verdiyi olduqca müümənəməyyəti qərarlarından biri 12 may 1994-cü il tarixdə Azərbaycanlı Ermenistan arasında imzalannmış atəşkaşın olub olunması ilə bağlı razılaşmadır. Bu qotiyətə addım ölkəmizin şübhə və emin-amanlıq isteyinin, eyni zamanda ölkə vətəndaşlarının on müaddəddə olan yaşamış hüququnun tomin edilməsinin bir tozburu idi. Bu atəşkəs həm də dövlətimizin, iqtisadiyatımızın, bündəməzin, ordumuzun güclənməsi məqsədilə zaman udmugun baxımlı böyük strateji əhəmiyyəti olan bir nüvəyidir.

Heydər Əliyev böyük və məharətli strateq olaraq, uzaq perspektivi görməkə bənəqəto golü ki, hərtərəflə, sistemli kökü islahatlara etibiyat var. O, yararlı vəziyyətdən çıxmış üçün qarşıda duran məqsədləri və onlara aparan yolları aydın görürdü və müeyyen etdi ki, on evvel iqtisadiyatlımı inkişaf etdirilməyik, güclü ordu yaratmalyıq. Ulu Öndər dərkdir ki, yalnız qüdrəti Azərbaycan yaranmış gərgin gəsosiyətindən 200 ilənən çox davam edən erməni tacavüzünün qarşısını ala bilər. Heydər Əliyevin fenomenliyi ondan ibarət idi ki, o, üzəri və dorin aydın görürdü, məqsədləri doğaq müyyənədirdi və homin məqsədləri aparan onomorli yolları tapa bilirdi.

Ulu Öndər "Ösrin məqəvili" adlandırılmış nefit kontraktının bağlanması yaranmış dorin böhrəndən çıxış yolu hesab edildi və bunun əhəmiyyətini qabaqcadan aydın görürdü. 1994-cü ildə gerçəkləndirilmiş layihənin nəinki ölkədakı problemlərin həlliində, həmçinin beynəlxalq aləmdə tarixi əhəmiyyətə malik olmasına bünənərək səhihdir. Lakin o vaxt Heydər Əliyev bənəylik təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqların tam dərildəməsi və tomin olusmasının sahəsində zəmanətli cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Təbəteo adətələ, məhrəmtli, xeyrəxənənin elə bir qrup olmamışdır, onun diqqətdən qarşı comiyətdə etiraz edənlər də olmuşdur, kimisi qotlo yetirən insanın ne üçün ölümle cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Büyük əməkdaşlığından, qarşılıqlı işbirliyi və təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Heydər Əliyev 1994-cü ildən etibarən təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqların tam dərildəməsi və tomin olusmasının sahəsində zəmanətli cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Təbəteo adətələ, məhrəmtli, xeyrəxənənin elə bir qrup olmamışdır, onun diqqətdən qarşı comiyətdə etiraz edənlər də olmuşdur, kimisi qotlo yetirən insanın ne üçün ölümle cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Büyük əməkdaşlığından, qarşılıqlı işbirliyi və təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Heydər Əliyev 1994-cü ildən etibarən təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqların tam dərildəməsi və tomin olusmasının sahəsində zəmanətli cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Təbəteo adətələ, məhrəmtli, xeyrəxənənin elə bir qrup olmamışdır, onun diqqətdən qarşı comiyətdə etiraz edənlər də olmuşdur, kimisi qotlo yetirən insanın ne üçün ölümle cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Büyük əməkdaşlığından, qarşılıqlı işbirliyi və təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqların tam dərildəməsi və tomin olusmasının sahəsində zəmanətli cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Təbəteo adətələ, məhrəmtli, xeyrəxənənin elə bir qrup olmamışdır, onun diqqətdən qarşı comiyətdə etiraz edənlər də olmuşdur, kimisi qotlo yetirən insanın ne üçün ölümle cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Büyük əməkdaşlığından, qarşılıqlı işbirliyi və təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqların tam dərildəməsi və tomin olusmasının sahəsində zəmanətli cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Təbəteo adətələ, məhrəmtli, xeyrəxənənin elə bir qrup olmamışdır, onun diqqətdən qarşı comiyətdə etiraz edənlər də olmuşdur, kimisi qotlo yetirən insanın ne üçün ölümle cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Büyük əməkdaşlığından, qarşılıqlı işbirliyi və təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqların tam dərildəməsi və tomin olusmasının sahəsində zəmanətli cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Təbəteo adətələ, məhrəmtli, xeyrəxənənin elə bir qrup olmamışdır, onun diqqətdən qarşı comiyətdə etiraz edənlər də olmuşdur, kimisi qotlo yetirən insanın ne üçün ölümle cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Büyük əməkdaşlığından, qarşılıqlı işbirliyi və təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqların tam dərildəməsi və tomin olusmasının sahəsində zəmanətli cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Təbəteo adətələ, məhrəmtli, xeyrəxənənin elə bir qrup olmamışdır, onun diqqətdən qarşı comiyətdə etiraz edənlər də olmuşdur, kimisi qotlo yetirən insanın ne üçün ölümle cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Büyük əməkdaşlığından, qarşılıqlı işbirliyi və təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqların tam dərildəməsi və tomin olusmasının sahəsində zəmanətli cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Təbəteo adətələ, məhrəmtli, xeyrəxənənin elə bir qrup olmamışdır, onun diqqətdən qarşı comiyətdə etiraz edənlər də olmuşdur, kimisi qotlo yetirən insanın ne üçün ölümle cəzalandırmaq olmaz? Ulu Öndər ona xas olan müdürüklüyü, məntiqi və humanist düşüncəsi ilə bərabər cavab vermişdi ki, insanı insanlığı hələ törətdiyi cinayətə gərə qanunu da uyğun cəzalandırır. "Hüquqi-demokratik dövlət vətəndaşını qorunmalıdır, onu ödürübilməz" deyərək töklidə və qararı qanunə dəvət etdi.

Büyük əməkdaşlığından, qarşılıqlı işbirliyi və təsəbbüsündən təqnid edənər, şübhə altına alanlar var idi. Zaman iso bu təqnidlərin tamamilə osassız olduğunu, hemin nəfi məqaviləsinin dövlətimizi tamamilə yeri mərhələyə, inkişafı və toroqqiya doğur apardığını, beynəlxalq aləmdə nüfuzun yüksəlməsinə səbəb olduğunu göstərmişdir.

Geniş diapazonlu elmi tətəkliq malik olan bu dahi insanın fealiyyəti hor bir sahədə olduğunu kimi, insan hüquqlar

“Qardaşlıq güclənəcək”

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə mediasının əsas gündəm mövzusu oldu

Türkiyə-Azərbaycan əlaqələrinin mövcud səviyyəsi qardaşlığın, dostluğun rəmzi olaraq iki dövlətin həmrəyliyi və birliliyinin yüksək təzahürü sayılır. Strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir. Azərbaycan-Türkiyə əlaqələrinin siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda proseslərin gedişinə təsir göstərir. Təbii ki, münasibətlərin bu qaydada formallaşmasında liderlərin də xüsusi rolu var.

Yeri gəlmışkən qeyd edək ki, Azərbaycanla Türkiyə arasındaki münasibətlərə töhfə verən mühüm məqamların biri də prezident seçimlərində sonradan dövlət başçılarının etdikləri səfərləridir. Yenidən Türkiyə Prezidenti seçilən Recep Tayyip Erdoğanın andığında etəkarasımından sonra ilk rəsmi səfərini Azerbaycana etməsi ölkələrimiz arasında strateji əməkdaşlığı və müttəfiqliyə göstərilən yüksək diqqətin real hissəsidir.

Səfər qardaş ölkənin bir neçə yüz minlik tirajlı qəzetlərinin əsas manşet hövzəsənən əvvəl əməkdaşlığı tətbiq olunur. Teleşirkətlər isə əməkin hadisəni canlı yayımlar vasitəsilə izləyicilərə təqdim ediblər. Onlaran bəzilərini oxucuların diqqətinə atdırırıq:

“Hürriyet” qəzeti “Dünyaya Şuşa mesajı” adlı xəbəri manşetdən verib. Həqalədə bildirilir ki, Rəcəb Tayyib Erdoğan Prezident seçildikdən sonra ilk ofisini Azərbaycana edib. Siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə ikitərəfli əməkdaşlığını bundan sonra da çevik inkişafı Azərbaycan və Türkiyəyə yeni-yeni uğurlar vəd edir.

Hər iki dövlət başçısının açıqlamalarını diqqətə çatdırın qəzet R.Ərdoğadan “Şuşadakı baş konsulluğumuzu işdiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, bii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq” firlarına geniş yer ayırib. Prezident İlham Əliyevin “Seçkilərdə Sizin qələməniz 20 ildən çox müddət ərzində təbəliğiniz siyasetin Türkiyə xalqı təsfinden yüksək qiymətləndirilməsinin zəfərə həsr olunmuşdur” fikrini oxuculara çatdırın qəzet qeyd edib ki, Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inşaf proseslərini çox böyük sevincle müşahidəyirlər. Biz dostuq, qardaşlıq. Türkiyə Prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir.

“Türkiye” qəzetinin “Zəngəzur süttə başa çatacaq” xəbərində qeyd edilir ki, istər avtomobil yolu, istərsə də xəmir yolu ilə bağlı atılacaq addımlar şayəsində buradan İğdirə, Naxçıvana qədəm olunacaq. Bu qədəm açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındaki münasibətlərin daha güclənməsinə imkan verəcək.

Nəşr həmçinin Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması açılmazdır, nə qədər tez olsa, o qədər axışdır. Hər halda biz bu istiqamətdə şöylərimizi artıracaqıq” fikirlərinə yer veririb.

“Akşam” qəzeti isə “Xarici siyaset-
ə ortaq fikir qərarı” başlıqlı xəbərində
seyd edir ki, R.Ərdoğan ilk rəsmi səfə-
ni Azərbaycana etdi. Türkiyə prez-
identinin səfəri zamanı aparılan danişq-
ır iki ölkə arasındaki qardaşlıq əlaqə-
rını, birliyi və strateji tərəfdəşliyi bir
məsaaya nümayiş etdirdi. Dıqqətə çatdırılır
ki, əməkdaşlığımızzdakı nailiyyətlərin
səsindən Azərbaycan Prezidenti İlham
İliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın dostluq və qardaşlıq
əməkdaşlığından yaradılmışdır.

Türkiyənin ən çox oxunan qəzetləndən “Milliyet” də “Dünyaya Şuşa məsələsi” başlıqlı xəbər paylaşdı. Bildirişti ki, qardaş ölkənin Prezidenti ilk rəssam səfərini Azərbaycana etdi. Hər iki övlət başçısı Şuşa ilə bağlı səsləndirildikləri fikirlərlə dünyaya mesaj verib.



ki, Azərbaycan Türkiyə ilə qardaş ölkədir və bu qardaşlığı heç kim sarsıda bilməz. Bölgədə ən pozitiv, hamının mərağına uyğun olan iqtisadi, siyasi, nəqliyyatlı bağlı bütün layihələr Azərbaycan və Türkiyə ilə bağlıdır.

“Sabah” qəzeti “Şuşadakı konsulluq dünyaya mesaj olacaq” başlıqlı xəbərində İlham Əliyevin fikirlərinə geniş yer verərək vurğulayır ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Bildirilib ki, rəsmi qarşılanma mərasimindən sonra hər iki liderin təkbətək görüşü olub. İlham Əliyevin “Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi ve siyasi dəstəyə görə bir daha təşəkkürümüz bildirmək istəyirəm” fikirlərinə geniş yer ayıran məqalədə iki ölkə arasında güclü bağların olduğu diqqətə catdırılıb.

lü bağların olduğu dıqqətə çatdırılıb. Televiziya kanallarından “CNN Türk” “Əliyevlə Ərdoğandan mühüm mesajlar” başlıqlı xəbər yayımlayıb. Bildirilib ki, Türkiyə dövlət başçısının bir günlük səfəri çərçivəsində İlham Əliyev ilə istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərdə iqtisadi, ticari, mədəniyyət, təhsil və xarici siyasetlə əlaqədar məsələlər geniş şəkildə də-yərləndirildi.

“AHaber” kanalının “Dünyaya Zəngəzur mesajı” başlıqlı xəbərində bildirilib ki, R.Ərdoğan seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana etdi. Türkiyə prezidentinin “Üzərində ən çox çalışdığını və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, inşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq” fikirlərinə geniş yer ayıran sujetdə vurğulanır ki, Can Azərbaycanla əlaqələr ən yüksək zirvədədir. Xüsusilə iqtisadi sahədə əməkdaşlıq bölgə üçün də çox böyük rol oynayır. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitlik varadan bir amildir.

Bolgədə sabitlik yaradan bir amıldır.

Qəzetlərdən “Yeniş Şafak”ın “Zəngəzur güc qatacaq”, “Yeni akit”ın “Zəngəzur dəhlizi ilə əlaqələr daha da güclənəcək”, “Türkgün”ün “Dünyaya önəmli mesaj”, “Posta”nın “Şuşada konsulluğun açılmasına qərar verildi”, “Aydınlıq”ın “Zəngəzur dəhlizi qazanırdıracaq”, “Yeni Birliy”in “Dünyaya Zəngəzur mesajı”, “Milat”ın “Qardaşlıq güclənəcək”, “Takvim”ın “Erdoğan formatı”, “Diriliş postası”nın “Şuşa əmri”, “Yeni mesaj”ın “İki liderdən Zəngəzur mesajı”, “Yeni söz”ün “Bakıda dünyaya önəmli mesajlar verildi”, “Daily Sabah”ın “Azərbaycan-Türkiyə münasibətləri çox güclüdür”, “Analiz”ın “Türkiyə və Azərbaycan arasında təhsil körpüsü”, “Daily News”un “Türkiyə-Azərbaycan münasibətləri daha da güclənir”, “Yaşam qəzeti”nın “Şuşa və Zəngəzur müjdəsi”, xəbər agentliklərindən “Anadolu”nun “İlham Əliyev və Erdoğan mötbuatla birgə bəyanatlarla çıxış etdirilər”, “İhlas”ın “Erdoğan Bakıda möhtəşəm qarşılandı”, “TRHaber”ın “İki ölkə arasında yeni addımlar atılacaq”, “Lider Bursa”nın “Qardaşla havalı açılış”, “Haber 7”nin “Erdoğandan Şuşa əmri”, “Haberret.com”un “Türkiyə Şuşada konsulluq açır”, “Beyaz qəzeti”nın “Dünyaya mesaj olacaq”, televiziya kanallarından “TRTHaber”ın “Erdoğan Bakıda”, “Haber Global”ın “İlham Əliyevdən önəmli açıqlamalar” və “Şou TV”nın “Əliyevlə Erdoğan önəmli mesajlar verdilər” xəbərlərində də R. Erdoğanın Azərbaycan səfəri xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir. Azərbaycan Prezidenti isə Türkiyənin ən yaxın və samimi dostudur.

xın və səmimi dostudur.

Göründüyü kimi, deyilən fikirlər də bir daha təsdiq edir ki, hər iki liderin qarşılıqlı səforları ölkələr arasında əlaqələri qardaşlığın və qarşılıqlı dəsttəyin daha yüksək səviyyəsinə çıxardır. Başqa sözlə, Azərbaycan-Türkiyə dostluğu, strateji tərəfdəşliq münasibətləri dünya ölkələrinə model, örnek olur.

*Elçin CƏFƏROV,
“Azərbaycan”*



Heydər Əliyev xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirdi

Müxalifət Milli Qurtuluş tarixin dönüş nöqtəsi kimi qiymətləndirir

Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən ələmətdər hadisələrindən biridir. 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçiliş Ulu Öndər Heydər Əliyev həmin vaxtdan qurtuluş missiyasını qətiyyətlə yerinə yetirməyə başlayıb.

Ümummilli Lider xalqımızı təhlükələrdən xilas edib, dövlət müstəqilliyimizi qoruyub. Heydər Əliyevin zəngin siyasi təcrübəsi dövlətimizi və xalqımızı dövrünən çoxın sınaqlarından tütüyən çixarıb.

Mövzü ilə bağlı müxalifəsi partiyaların sədrlerinin fikirlərini öyrəndik. Onların sözlərinə görə, Azərbaycan ötən 30 ilədən Heydər Əliyev ideyalarının işləniləndə şəhərə inkişaf yolunu keçib.

Ulu Öndərin müdrikliliyinin parlaq təcəssümü

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, həmin tarixi gündən ətən 30 il Azərbaycanın qurtuluş dövrüründür: "1993-cü ilin 15 iyun tarixi Heydər Əliyevin ölkəmizdə ikinci dəfə həkimiyətə goldiyi gündür. Həmin gün Heydər Əliyev Ali Sovetin Sədri seçiliş xilaskarlıq missiyasını yerinə yetirməyə başladı, xalqımızın və dövlətimizin müsbət təleyini müəyyən etdi. Ulu Öndərin tarixi qayıldı ilə əlkəndəki dərin ictmai-siyasi və iqtisadi böhərəna son qoyuldu, vətəndaş mühərbişəsinin qarşısında.

Partiya sədri qeyd edib ki, Heydər Əliyev admın tariximizə xalqımızın və dövlətimizən xilas karımı yazılması tosadüfü deyil: "Xatırlatmaq lazımdır ki, 1993-cü ilin iyununda ovaxtı prezident Əbülfəz Elçibeyin Bakını tərk etməsi noticəsindən əlkəndə həkimiyətə boşluğun yaranmışdı. Azərbaycan ağı güñlər yaşayırı, vətəndaş qarşılardırmasının pikkedə idi. Hər tərəfdən düşmənlərlə əhatə olunduğumuzun olunducu ağır bir dövrdə əlkənən başsız qalmış ciddi folakətlərə sobələrə bilərdi. Lakin Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri və prezidenti solahiyətlərinin icraçıları kimi uğurlu fealiyyəti xoş və anarxiyaya son qoyma".

Arzuxan Əlizadə bildirib ki, Heydər Əliyev Azərbaycanı ağır durumdan çıxarmağı uğurlu bacardı: "Həmin vaxtlar torpaqlarımızın Ermənistən silahlı qüvvələri tərəfindən işğalı davam edirdi, iqtisadi-si-



isi vo sosial voziyyət getdikən gərginləşirdi. Elə bir dönmə iddi ki, ölkə rəhbərliyinə golən şəxsin üzərinə cox ciddi məsuliyyət düşdü. Əlkəni siyasi-iqtisadi böhranın çıxarması, vətəndaş mühərbişəsinin qarşısında alımaq, düşməno sına gormak və bütövlükde Azərbaycan cəmiyyətinə topalmaq, xalqın imamını özüne qaytarmaq lazımdır. Bu isə, olbəttə ki, hər siyasetinə və dövlət adəminin əhdəsindən gələ biləcəyi görən deyildi. Ulu Öndər çoxın olduğu qədər də məsuliyyətli və şərəfli olan bu görevin əhdəsindən gəlməyi bacardı, Azərbaycanımızı ağır vəziyyətdən çıxarıb.

Partiya sədri səzlərinə görə, Heydər Əliyev həkimiyətə qaydışı müasir Azərbaycan tarixində döntəş nöqtəsi oldu: "Ulu Öndərin tarixi qaydışı ilə müasir Azərbaycanın gelecekcə inkişaf konturları müəyyən edildi. Növbəti illərdə ölkədə nef kontraktları imzalandı, beynəlxalq dəstək alındı. Bütün bular ölkəmizin ağır durumdan xilas üçün ciddi əhemmiyyət kəsb edirdi. Torpaqlarımızın işğal altında olduğunu belə acımacılaşdırmaq dövrədə ölkəmizin iqtisadi-siyasi böhranın çıxarılmasında, dövlət müstəqilliyimizi qorudur. Ele ona görə də ömrümüz Azərbaycan xalqına həsr etmiş mürdik siyasetçi Heydər Əliyevin adı tariximizə həm də xalqımızın xilaskarı, müstəqilliyyimizin memarı kimi yazılıdır. Təsəddüf deyil ki, xalqımız böyük xilaskarının tarixi qaydışdır - Milli Qurtuluş Günü. Həm də yüksək bayramı ohvalı-ruhiyiyə ilə qeyd edir. Bu gün isə Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını yaşadır və onun siyasi kursunu uğurla davam etdirir. Bunun noticəsidir ki, təməli Heydər Əliyev tərəfindən qoymulan müasir Azərbaycanımızın beynəlxalq miqyasda nüfuzu gün-güne artan dövlətə çevrilib".

Elşad Musayev əlavə edib ki, Heydər Əliyev adı tariximizə xilaskar və müasir dövlətimizən xilas karımı yazılması tosadüfü deyil: "Xatırlatmaq lazımdır ki, 1993-cü ilin iyununda ovaxtı prezident Əbülfəz Elçibeyin Bakını tərk etməsi noticəsindən əlkəndə həkimiyətə boşluğun yaranmışdı. Bu monad 15 iyun müasir Azərbaycan tarixinin sanki yeniden yazıldığı gün kimi də dəyrəndərə bilər. Azərbaycanın qurtuluşdan sonra inkişaf da Heydər Əliyevin müdrik siyasetinin parlaq tecəssümüdür".

Müstəqilliyimizin memarı

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, 15 iyun Azərbaycan tarixinin əlamətdər və əhemmiyyətli günlərindən biridir: "Həmin gün Azərbaycanın böyük siyasetçisi Heydər Əliyev Ali Sovetin Sədri seçilməsi ilə əlkəmiz qurtuluş yolu qədəm qoyub. O vaxtlar Azərbaycan parçalanma tohlükəsi

Nəzrin QARDASXANOVA,
"Azərbaycan"

Göygöl RİH fərqlənmisdir



Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Korupsiyaya qarşı mübarizonun gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Plan" çərçivəsində beynəlxalq standartların tətbiqini nəzərdən keçirilməsi, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və qiymətləndirilməsi istiqamətində araşdırma aparılması ilə bağlı aidiyəti dövlət orqanlarına tapşırılmışdır.

Sərəncamın icrasına, eləcə də idarəetmənin səmərəli təşkili, işçilərin peşəkarlığının yüksəldiləməsi, səmədəşmənin düzgün aparılması, təkmiləşmə sisteminin formalşdırılması, riskin azaldılması və sabitliyin yaradılması, solahiyətlərin düzgün bülgüsü və qarşılıqlı əlaqə sisteminin quşulması, resursların səmərəli istifadəsi, vətəndaş məmənnüllüğünün artırılması kimi faydalara özündən yüksək qiymətləndirilməsi istiqamətindən aparılması ilə bağlı aidiyəti dövlət orqanlarına tapşırılmışdır.

Bu münasibətlə Göygöl RİH-de keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında ölkədə aparılan səsli-iqtisadi islahatlardan, əldə olunan nəqliyyatlıdan danışmış və Göygöl Rayon İcra Hakimiyyətinin fəaliyyətinin beynəlxalq standartların tətbiqlərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən işləri diqqətə catdırılmışdır.

Sonra Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu və ABŞ-nın "STAREGİSTER" təşkilatının Azərbaycandakı təmsilçisi, İNCERT şirkətinin rəhbəri Şəmə Muradov çıxış edərək səmərəli idarəetmə modelinin qurulması əsasında vətəndaşlara qayğılaşlı və diqqətli artırması, bu sahədə davamlı nəzarətin gücləndirilməsi, korupsiyə risklərinin qarşısının alınması kimi məsələlərə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin işlərini dəyərləndirmişdir.

Tədbirin sonunda sertifikatlar Göygöl Rayon İcra Hakimiyyətinin təqdim olunmuşdur.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Dünyanın 14 ölkəsini təmsil edən səyyahlar Ağdamda erməni vandalizminin şahidi olublar

Dünyaşəhərtli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtalya, İspaniya, Ukrayna, Rusiya, Türkiye, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyəti Qarabağ və Şərqi Zəngözərə soñəri çərçivəsində iyunun 14-də ilk olaraq Ağdamə gəliblər.

AZƏRTAC xəbər verir ki, xərici səyahətçilər Ermənistən silahlı qüvvələrinin Ağdamda tərətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldən azad olunandan sonra Azərbaycan dövlətinin hayata keçirdiyi ti-kinti-quruculuq işləri ilə tanış olublar.

Xərici səyyahlar Ağdamda Ermənistən tərəfindən işğal dövründə dağdırılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçiriblər. Bildirilib ki, Ermənistən işğalına qədər Ağdam neinkı Qarabağ bölgəsinin, eləcə də respublikannın en böyük, inkişaf etmiş şəhərlərindən idi. Vaxtılı Azərbaycanın o gözəl şəhərlərindən olan Ağdamın yerində indi tələn edilərək, viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Ağdam Cümə Məscidi ilə tanış olan səyyahları bildirilib ki, məscid 1868-1870-ci illərdə memar Kərbəlayı Sofixan Qarabağı tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid "Qarabağ məscid məmarlığı" məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə edilər. Məscidin minarələri daxilden sökülib, tavarı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərək dənələrə salıb. Erməni minarələri Ağdam Cümə Məscidində mal-qara saxlayıblar. Ağdam şəhəri işğaldən azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən məscidin bərpasına başlanılıb.

Xərici səyyahlar sonra Ağdam Çörək Muzeyinin daşıntıları ilə də tanış olublar. Məlumat verilib ki, şəhərdəki bütün tikiilər kimi, Çörək muzeyinin binası da erməni barbarları tərəfindən dağdırılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub.



Dünya səyyahları şəhərin qədim kitabalar, əlyazmalar, əkinçilik alətlərindən bu muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplaşmışdır. Eksponatlar arasında daş dönmüş dənələr, ol dəyirmanları, qab-


ığınan banisi Ponaholi xan tərəfindən inşa edilən Şahbulaq qalası ilə də tanış olduqdan sonra Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində yola düşübər.

Qeyd edək ki, qrupa MTP-nin rəhbəri, dünyadan səyyah elitəsindən böyük nüfuzlu təsahib Charles Veley başçılıq edir. Heyət 4 gün orzında avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cobrayı-Füzuli-Xocavənd-Şuşa xətti üzrə rəhəket edəcək.

Sofor hem də işğaldən azad edilmiş orzılardan "black tourism" çərçivəsində təndiləmə üçün mühüm əhəmiyyətli dayışır.

Ötən 2 ilə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələri - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvleri olan türkələrin birləşdiyi Türkiye Gəzgindər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsvəçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngözərda olublar. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.

Qarabağ və Şərqi Zəngözərə qarşılıqlı intensivləşən dünya səyyahlarının sefərləri Azərbaycanın cəmi 44 günü azad etdiyi tərəfdən həyata keçirdiyi nəhəng qurkulub, bərpa işlərinə olan yüksək maraqlı nümayiş etdirir.



**Azərbaycan xalqını
15 İyun - Milli Qurtuluş Günü
münasibətilə təbrik edir,
yüksek tərəqqi və
sevincli günlər arzulayıraq!**

"Bakı Abadlıq Xidməti" MMC

"Azərenerji" ASC

110 kV-luq iki dövrlü Cabrayl-Qubadlı EVX-nin bir dövrüsünün 110/35/10 kV-luq Ləçin şəhər yarımtəsisi girişi hissəsinin tikintisinin elektrik quraşdırma işlərinin satın alınması üzrə açıq tender elan edir

Tender istirakçılarına təkli edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender istirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.

Tenderdə iştirak etmək isteyenlər 3 000 (üç min) manat məbləğindən iştirak haqqını göstərilən hesabda köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şortlur toplusunə əldə edə bilərlər. Əlaqolondırıcı şəxs: Arz Məmmədzadə, telefon: 490-09-27, 598-05-56.

Hesab: AZ35AIB33020019441024659102

VÖEN: 9900000421

Bank: "Kapital Bank" ASC-nin Mərkəz Filialı

Kodu: 200026

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AIBAZZX

Iştirak haqqı heç bir haldə geri qaytarılmır.

Iddiəçilər tenderde iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderde iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi, zərflərin açıldığı tarixdən sonra on azı 50 bank günü qüvvədə olmalıdır;
- tender təklifi dayazının 1 faizi həcmində bank təminatı. Tender təklifi on qüvvədə olduğu müddədən on azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilər və digər icbari ədmənlərlər dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişü üzrə Elektron İformasiya Sisteminə işçilərinin saziyi onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;

- iddiəçinin son bir ildəki maliyyə vəzifəyə haqqında bank arayışı;

- iddiəçinin son bir ildəki fəaliyyətinə haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiəçinin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (va ya fəaliyyətə başlığı dövründə) özlərinin, habelə işlərinin idarə edənlərin, qulluqçularının peşkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisar göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cəmaya görə məhkum olunmasının, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydaları;

Tender komissiyası

sında qadağan edilməməsi barədə müvafiq dövlət organından arayış; - iddiəçinin müflis elan olunmaması, əmlaki üzrənən həbs qoyulmasına, ədmənə yonulması girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dəyandırılmış şəxs olmaması barədə müvafiq dövlət organından arayış;

- iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçidiyi ölkə və rekvizitləri;

- iddiəçinin on azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyalarının, yarımtəsisi gismindən təkintisi işbirinin təcrübəsinə malik olmasına dair təsdiqəci sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işlərə üzrə müqavilələrin ümumi dəzvə minimum olaraq 20 000 000 (iyirmi milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqəci sənədlərin (təsdiqlənmüş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;

- iddiəçi şirkətin analoji işlərə uyğun elektrik stansiyalarının, yarımtəsisi gismindən təkintisi işlər üzrə on azı 3 oxşar layihədə baş podratçı gismindən təsirət təcrübəsinə malik olmasına dair təsdiqəci sənədlər;

- iddiəçi şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasına təsdiq edən sənədlər (tərcüməyi-halları).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalma haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiəçilər tenderde iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 iyun 2023-cü il saat 15:00-a qədər, bank təminatı, tender təklifini issə 02 avqust 2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Əlizadə küçəsi 10 ünvanına, "Azərenerji" ASC-nin Ümumi Şöbəsinə təqdim etməlidirlər.

Gösterilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadada geri qaytarılacaqdır.

İddiəçilərin tender təklifləri 03 avqust 2023-cü il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.

Onlayn iclasın linki əlaqolondırıcı şəxs tərəfindən iştirak edəcək iddiəçilərin elektron poçt ünvanlarına nümrəciət osusunda göndəriləcəkdir.

İddiəçilərin selahiyətli nümayəndələri onlayn qaydada iclasda iştirak edə bilərlər.

GCM GLOBAL ENERGY AZERBAIJAN

**"Global Energy Azerbaijan"
şirkəti və onun törəmə şirkətləri**

"Absheron Operating Company"

"Binagadi Oil Company"

"Karasu Operating Company"

"Shirvan Operating Company"

"Neftechala Operating Company"

Azərbaycan xalqını

*Milli
Qurtulus
Günü
münasibəti ilə
təbrik edirlər!*

Coca-Cola

şirkəti Azərbaycan xalqını

**MİLLİ
QURTULUS GÜNÜ**

*münasibətilə
təbrik edir, əmin-aməniləq və
firavan həyat arzulayır!*

Bayramınız mübarək!

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:

www.azerbaijan-news.az

«AZƏRBAYCAN» qəzetiinin reklam xidməti

